



NEMƏT BƏXTİYAR

*Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl Qələm" Media mükafatı laureati*

LAÇINDA QIŞ NAĞILI...

(Cillələr, Çərşənbələr və Novruz bayramı... haqqında)

Yurdumuzun hər dərəsini, hər uçurumunu, hər zirvəsini təbiət elə yaratmışdı ki, sanki, bura, Laçın dağları insanlar üçün möhtəşəm qala, düşmən üçün isə fəlakət yuvası idi. Vətən torpağının hər daşı qəhrəmanlıq tariximizin bir sərrini özündə yaşıdır. Xalqın qazandığı qələbər də, dücar olduğu fəlakətlər də bir çox yurd yerlərində, adlarında əbədiləşmiş və canlı tarixə çevrilmişdir.

Laçın rayonu qonşu Kəlbəcər və Qubadlı, Dağlıq Qarabağın Şuşa, Əsgəran, Xocalı rayonları, eləcə də Ermənistən Respublikası ilə həmsərhədir...

Yüksək dağ zirvələri, Dəlidəğ silsiləsində, 3620 metr dəniz səviyyəsindən yüksəklikdə, Calbayır, Mıxtökən, Nərdivan, Qırıqxız, Kotanqaya, Qorqundağ, Laləli, Sarıbaba dağlarının ətəklərindəki təpəliklər, yaylalar, düzənliliklərlə, maraqlı relyef quruluşuna malik olan 206 oba, binə, kəndlər, "Qayğı" qəsəbəsi, Laçın şəhərindən ibarət olan yaşayış məntəqələri mövcud olmuşdu.

1992-ci ildə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr zamanı Laçın rayonunun 58 min əhalisi öz doğma el-obasından, ata-baba yurdlarından Respublikamızın müxtəlif bölgələrinə səpələnməyə məcbur olmuşdular.

25 ildir ki, bir gözümüz ağlayır, bir gözümüz yol çəkir, el-oba həsrətli laçınlıların gözləri yolla dikili qalıbdır. Hər bir azərbaycanının şərəfli borcudur ki, bu gündən sonra, heç olmasa vətəndən gətirdikləri, adət-ənənələrini qoruyub saxlaşın, gənc və gələcək nəsillərə çatdırı bilsin. Adət-

ənənələri yaşatmaq xalqın tarixini yaşatmaq deməkdir. Dünyagörmüş ağısaqqallardan, ağbircək nənələrimizdən eşitdiklərimizdən qış fəslində keçirilən günlərdən, mərasimlərdən söhbət açmaq isteyirəm.

Bir ilin dörd fəsli vardır. Hər bir fəslin özünə görə, öz xüsusiyyətləri olduğu kimi, bir-birlərin-dən fərqlənirler. Gərək, fəsilləri - yazı, yayı, payızı və qışı yaşayasan ki, bir il tamam olsun. Qış olmasa yaz olmaz, yaz olmasa yay olmaz, yay da olmasa payız olmaz deyiblər.

Deyimlərə görə havalar, iqlimin dəyişməsi ilə müəyyən olunmuşdur ki, ilin fəsilləri bir-birlərini əvəz edirlər. Qış fəsli başlayan gündən havalar soyumağa başlayır, qar yağır, sular donur, insanlar da libasını dəyişməyə başlayır, təbiət kimi.

İnsanlar məşğul olduğu çöl, tarla, bağ, əkin, ev işlərini sahmana salaraq hər bir işin, vaxtını müəyyən etməklə, bəzilərini təxirə salmaqla havaların istiləşməsini, yəni yazı gözləməli olurlar. Qış fəslində üç ay, yəni 90 gündən ibarət olmaqla, birinci ay - 30 gün (22 dekabr - 21 yanvar) Büyük çillə, ikinci ay - 30 gün (22 yanvar - 20 fevral) Kiçik çillə, üçüncü ay - 30 gün (21 fevral - 22 mart) Boz ay günləri adlandırılmışdır.

Deyilənlərə görə, birinci il Büyük çillə zamanı havalar yaxşı keçmişdir. Ancaq Kiçik çillə dəcəllik etdiyindən havalar çox sərt, soyuq keçməyə başlayır.

Xeyli müddət qar yağır, şaxtalı günlər adamları çox incitməyə başlayır, soyuğun, şaxtanın hikkəsi-

nə davam gətirə bilməyən adamlar özlərini ocağa, təndirə "təpməyə" məcbur olublar. Soyuqdan, şaxtadan insanlar da, heyvanlar da, hələ təbiətin özü də ziyan çəkməli olur, təlafat da olur.

Kiçik çilənin belə hərəkətlərdən adamlar çox əziyyət çəkirler, bunu hiss edən Allah-təala Kiçik çillənin ömründən, yəni 30 günü azaltmalı olur. 10 günü götürərək Böyük qardaşı, Böyük çillənin üstünə atır. Böyük çillənin ömrü 40 gün olur. Kiçik çillə bundan qəzəblənir. Hikkəsi soyumayır, daha da coşur. Deyir ki, "hələ mənə imkan versəydilər, ananın bədənində balasını da dondurardım", adamları da ocaqa təpərdim...

Böyük çillənin 40 günü çox şaxtalı, soyuq həvələr keçir. Kiçik çillənin 20 günlük ömrü müdətində havalar daha da sərt keçdiyindən deyirlər ki, "Allah-təala sən rəhm et, nə yaxşı ki, Kiçik çillə 30 gün deyildi", yoxsa dözmək olmazdı.

Qış fəslinin tən yarı olması, 45 günün tamamında fevral ayının 5-7-nə təsadüf edilmişdir. Həmin gün, əlamətdar gün kimi qeyd olunmaqdı idi. Bu Xıdır Nəbi bayramı günü adlandırılmışdı. Qış fəslində adamların başını bir az ovundurmaq, bir az maraqlı və sevincəklə olsun deyə Xıdır Nəbi bayramı keçirilməsi adət-ənənə şəklinə qədər gəlib çıxmışdır. Xıdır Nəbi bayramına ona görə çox sevinənlər olurdu ki, qış yarı olmuşdur, bundan sonra günləri bir - bir saymalı olarmışlar.

Xıdır Nəbi bayramında su dəyirmanında üyüdülmüş, xüsusi bugda növündən olan undan ailədə qoca nənələr xəşil bişirərdilər. Ocağın üstünə misdən olan qazan qoyardılar. Su töküldər, su qaynarla düşəndən sonra ailədə nəfər sayına görə un əlavə olunardı. Qazanı oxlovla qarışdırmağa cavanlar növbə ilə köməyə gələrdilər ki, yaxşı həll olunsun, yaxşı bişsin...

Yeməkdən unun iyi gəlməyənə qədər, yaxşı bişənə kimi qarışdırardılar. Hazır olanda xəsili mis similərə, dövrələrə, boşqablarla çəkərdilər, xəşilin ortasını cala edərək, oraya ərimiş nehrə yağı, doşab, bəhməz əlavə edilərdi. Yeməklə doymaq olmazdı, xəşil yeməyi qış fəslində tez-tez bişirilən yeməklərdən biri idi. O adamları sərt soyuqlu, şaxtalı, qarlı havada düzümlü edərdi. Xəşil müalicə əhəmiyyətli, güclü yemək hesab olunardı. Mədə-bağırsağı müalicə edərdi. Gec həll olunduğuna görə deyərdilər ki,aclığa davamlı, bədənə qüvvə getirərdi.

Xıdır Nəbi bayramı üç gün davam edirdi: həmin gün el arasında qodu-qodu oyunu da təşkil olunardı. Bu barədə deyimlər də mövcud olmuşdur.

*Xıdır Nəbi, Xıdır İlyas,
Bitdi cicək, oldu yaz.
Xıdır gəlir hayla,
Altında dayla. (yəni atla)
Yağ gətirin, yağlayaqq.
Dəsmal verin, bağlayaqq.
Dəsmal dəvə boynunda,
Dəvə dəyirman yolunda.
Dəyirman yolu buz bağlar,
Buzun üstü gül bağlar.
Gülün birin üzəydim,
Saç, boynuma düzəydim.
Qardaşımın toyunda,
Bax, belə süzəydim.*

Kənd yerlərində Xıdır Nəbi bayramında qodu-qodu gəzdirmək bir adət, ənənə olmuşdur. Bunun üçün səriştəli, hörmətli, hazırlıq, dillibaməzə adamlar seçilərdi. Adama bənzər formada düzəldilmiş, bəzədilmiş müqəvvaya Qodu deyərdilər. Havaların isti keçməsi üçün qapı-qapı, ev-ev Qodu gəzdirilərdi. Qoduya pay, nəzir-niyaz verilərdi. Yığılan payı, nəzir-niyazı kənddə, obada ən kasib yaşayan, imkansız ailələrə paylaşırdılar. Bu barədə də el deyimi vardır.

*Qodu, qodunu görmədin?
Görüb salam vermədin
Qodu gedəndən bəri...
Qızmar gün görmədim.*

40 gün Böyük çillə, 20 gün Kiçik çillə günləri tamam olandan sonra 30 günlük Boz ay günləri başlayır. Yalançı çərşənbələr Boz ayı simvolik olaraq qarşılıyır, yazın gəlişini xəbər verir. Boz ay bozara-bozara, qızara-qızara günlərini saymağa başlayır. Bir gündə 5 təbə düşür.

Hər həftənin çərşənbə günləri düzülməyə başlayır.

Birinci çərşənbə - Su çərşənbəsi fevral ayının son günləri qədəm qoyur. Çayların, bulaqların suyu buz bağlayan yerləri yavaş-yavaş əriməyə başlayır. Havalar get-gedə, yavaş-yavaş isinmə-

yə başlayır. Təzə gəlinlər, nişanlı qızlar bulaq başına su gətirməyə gedərdilər, durna qatarı ki mi düzülən qızları gözaltı edənlər də olardı, oğlanlar tamaşaşa çıxardılar, sevgi ovuna çıxardılar...

İkinci - Od çərşənbəsi - yazın, baharın qoxusu hiss olunmağa başlayırdı. Günəş yavaş-yavaş ətrafi, torpağı isitməyə çalışır. Od çərşənbəsi günü hər bir ailədə toy, bayram kimi qeyd olunmağa başlanardı. Hər bir ailə üzvünün adına, sağlamlığına görə şam yandırılardı, ad olunardı. Axşam süfrə, xonça bəzədilərdi.

Üçüncü - Yel çərşənbəsi - təbiət oyanmağa başlayırdı. Torpaq isindiyindən bitkilər cücməyə başlayırdı. Adamlar ağacların qol-budaqlarını tərpədərdilər ki, yuxudan oyansınlar. İlk yaz bitkisi, Xıncılovuz bitkisi çıxdığı üçün yiğilardı, kətə, qutab, "cirdala" yeməyi bişirilərdi. Novruz gülü çiçəyi ilk dəfə acardı. Nişanlı oğlanlar Novruz gülünü yiğib sevgililərinə hədiyyə verərlər. Ağaclar tumurcuqlayardı. Zoğal ağacı ilk çıçək açan meyvə ağacı idi.

Dördüncü çərşənbə - Torpaq çərşənbəsi - ana təbiət oyandığına görə əkinçilər cütü, kotanları əkin sahəsinin kənarına sürərdilər. İlk yaz əkinini gecikdirənlər heyfslənərdilər ki, bu il məhsuldarlıq az ola bilər. Ona görə də yaz əkinin gecikdirmək olmazdı. Nənələr buğda isladıb, səməni qoyardılar ki, bu ilə bolluq olsun. Dodaqaltı oxuyardılar "səməni, ay səməni, saxla məni, hər il göyərdərəm səni". Əkin-biçin işlərinin bərəkətli olmasını arzulayardılar. Torpaq çərşənbəsinə İlaxır çərşənbə də deyərdilər. Həmin gecə kim nə niyyət tutub yuxu görsəydi, çin olardı. Deylimlərə görə, həmin axşam su arxi kənarında bitən hündür söyüd ağacının baş budaqları həmin an əyilərək sudan su içir. Kəhrizlərdə, bulaqlarda da həmin an su dayanır.

Axırıncı çərşənbə günü əkinçilər cütü, kotanı əkin üçün sazlayardılar, cüt, kotan haqqında bu bilgiləri yada salmaq yerinə düşərdi.

Yazın gözəl çal-çağır vaxtı gələn kimi el-oba-da çol işlərinə hazırlıq görülərdü. Elə ki, ağaclar burc bağladı, demək torpaq da qış yuxusundan oyanmağa başlayırdı. İşlərin bulaq kimi qaynayan çağında səhər tezdən torpaqda çalışan adamlar bir də baxırdı ki, gün əyilibdi. Əkinçilərin də başını qaşımışa belə macalı olmayıb, görsün gun

nə vaxt batıbdı.

Yazda bol məhsul götürmək üçün cütçülərimiz qoymazdılardır əkin geciksin. Yaxşı biliblər ki, torpağı vaxtında şum etməyənlər həmin il az məhsul götürübllər. Odur ki, işi öz vaxtında görüblər. İlk günlərdən xış, kotan hazırlanardı. Cütçülük sənəti zəhmətli olmaqla yanaşı çox qədimdən yaxın vaxtlara kimi xalqımızın güzəranının daha da yaxşı olması üçün adamların əlindən tutmuşdur. Bu sənət get-gedə müasirləşib "dəmir atla" əvəz olunmuşdur. Kotan, xış muzeylərimizin maraqlı eksponatlarına çevrilmişdir.

Bir xış və ya kotanla 18-20 baş öküzlə, 5 nəfər cütçünün qüvvəsi ilə vur-tut bir traktorun bir gündə gördüyü işin yarısından da az şum edə bildirlidilər. Dəmir kotandan qabaq xışdan istifadə olunub, bu dəzgahda bir nəfər maj tutandan, iki nəfər hodaxdan, 3-4 boyun öküzdən (6-8 baş öküz) ibarət olmuşdur. Xışı davamlı ağaç kötüyündən hazırlayırdılar ki, torpağı qazan zaman sürtünərək yeyilməsin. Bu dəmirağac, qarağac (murdarça) kimi möhkəm, davamlı ağaclardan hazırlanardı. Bu haça kötüyün üç hissəsinə dəmir ucluq vurulardı ki, torpağı qazsın və tez korlanmasın. Haçanın yuxarı hissəsinə isə qol və dəs-dək birləşdirilərdi ki, qayış, yaxud da zəncirləri ona bağlamaq mümkün olsun. Xışı boyunduruqlara findiq ağacının körpə zoğlarından əzilərək burulub hazırlanmış bağlarla bağlayardılar. Sonralar bu burğu qayış və zəncirlə əvəz edilmişdir. Kotan əkdiyi yerin torpağını bir tərəfə, xış isə hər iki tərəfə çıxardı. Cütçülər get-gedə xışı təkmilləşdirərək dəmirdən hazırlanmış kotandan istifadə etməyə başlamışdır.

Cüt və ya kotan dəsti 1 nəfər maj tutandan, 3 nəfər hodaxdan, 1 ədəd dəmir kotandan, 6-8 boyun öküzdən ibarət olmuşdur. 2 baş öküz bir boyunduruqda cəmlənirdi. Yəni, hər boyunda 2 baş öküz olmaqla cəmi 12-16 öküz işləyərdi. Qoşqu üçün hər bir boyun öküzə bir ədəd boyunduruq, hər bir boyunduruğa 2 öküzü bağlamaq üçün 4 ədəd sami ağacı və 2 ədəd sami bağlı lazım olmuş. Kotanla boyunduruqları bir-biri ilə bağlamaq üçün isə 5 baş öküzün dərisindən hazırlanmış qayış və ya zəncirdən istifadə olunarmış. Hər bir boyunduruğun arası 2,5-3,0 olarmış.

Kotanın iki növü varımış: qara kotan və xırda kotan. Qara kotan daha böyük və təkərli olurdu.

Kotanın uc hissəsinə iti ucluq taxılardı. İslənib korlaşdıqda onu dəmirçiyə verib itilədərdilər. Köhnəlib istifadəyə yaramadıqda isə başqası ilə əvəz edilərdi. Bu da kotanın ömrünü uzadardı. Çənbər deyilən zəncirlə qara kotanın təkərləri bağlanarmış. Onun uzunluğu 0,5 metr olurdu. Çox işlek kotanların ucluğu heç bir vaxt paslanmırıldı. Günəş vurduqca par-par alışib yanardı.

Maj xışda və ya kotanda dəsdəyin adıdır. Majqal isə iki əllə ondan tutub istiqamət verən adama deyilirdi. Maj tutmağı hər adama etibar etməzdilər. Bacarıqlı, təcrübəli və güclü adam olmalı idi. Majqal majı düz tutmağı bacarmalı idi ki, əkin, şum xərəksiz olsun, ordan-burdan olmasın. Hər 2-3 boyunduruqdan birinin arasında bir nəfər hodax olardı. Hodax, adətən azyaşlı oğlan uşaq seçilərdi. Bu da öküzlərin düz istiqamətdə hərəkət etməsi və lazım olduqda asanlıqla dönməsi üçün lazım idi.

Boyunduruqların hər iki uc hissəsində isgənə ilə iki oyuq samı yeri açıldı. Hər bir boyunduruqda 4 samı olmuş olurdu. Hər bir oyuğa isə bir samı ağacı salınardı. Bununla da öküzin başı samı ağaclarının arasında qalmış olurdu. Bu samılar isə öküzin boğazının altından keçirilərək samı bağı ilə bir-birinə bağlanmış olurdu. Samılar bərk, döyümlü ağacdən düzəldilərdi. 0,5 metr uzunluğunda olan samı ağacının bir ucu haça və ya düyünlü olmalı idi ki, oyuqdan çıxmasın.

Boyunduruqların düz ortasında isə iki tərəfli, yəni, alt və üst tərəfdən çökəklik olardı ki, bu da boyunduruqları bir-birinə bağlayan qayış və ya zəncirlə bağlandıqda tərpənərək sürüşməməsi üçün idi. Ona da həvənd və yaxud da işkil deyərdilər.

Bunlar hamısı hazırlanıqdan sonra cüt yazın ilk günlərində sübh tezdən əkiləcək torpaq sahəsinin kənarına götürilərdi. Cüt qoşulduğdan sonra majqal qayıdardı ki:

-Ay uşaqlar, kimin ayağı yüngül, ruzuludu, işimizin üstünə gəlsin, işimizə xeyr-dua versin.

Beləliklə, iş başlanardı. Torpaq həmişə maili yerdə yalnız bir istiqamətdə, düz yerdə isə hər iki istiqamətdə əkilərdi. Kotanla, xışla yer əkən peşəkar adamlara cütçü deyərmışlər. Haylı-küylü cütçülərin səsi öküzlərin fisiltisine qarışardı. Öküzlər də yorulmadan güc vurardılar. İşin qızığın yerində majqal deyərmış:

-Ay uşaqlar, işimiz yaxşı gedir, bir holavar demək vaxtı gəlib çatıbdı. Hazırlaşın.

Maj tutan cütçü nəgmənin əsas hissəsini, hodaxlar isə xorla onun səsinə səs verərək holavarı deyərmışlar. Holavarlarancaq şum, kotan, xış və öküzlə bağlı olardı.

Holavarların oxunuşu isə belədir:

Öküz, öküz, xan öküz.

Hay, hay, hay...

Boynu qızılqan öküz.

Ha-ho, ha-ho...

İnək yaylaqda yaylar.

Hay, hay, hay...

Sən aranda yan öküz.

Ha-ho, ha-ho...

Öküz, axşam hovudu.

Hay, hay, hay...

Boynundakı samıdı.

Ha-ho, ha-ho...

Gəl bizi xar eyləmə

Hay, hay, hay...

İşin bizlə yarıdır.

Ha-ho, ha-ho...

Novruz bayramı günü təzə il, yeni il kimi qəbul olunardı. Novruz bayramı mərasiminin yaranma tarixi çox qədimdir. Bu mərasim qışın sona çatması və yazın gəlişi ilə bağlanır. Mərasimin qədim insanların təbiət hadisələrinə münasibəti, etiqadı, həmçinin əmək fəaliyyəti ilə əlaqədar təşkil olunmuşdur. Odur ki, qışın başa çatmasını canlılar səbirsizliklə gözləyir. Yazın gəlişi isə bambaşqa aləmdir. Bu zaman bütün aləm, təbiət, heyvanlar, bitkilər, canlılar dirilir, cürcərərək torpağın üstünə çıxmaya başlayır.

Bizim tərəflərdə, Laçın rayonunda Novruz bayramına bir ay qalmış Boz aydan hazırlıq işləri görülməyə başlanardı. Məhəllələrdə, həyətlərdə, hətta evlərdə ciddi təmizlik, abadlıq işləri görülərdi, səliqə-sahman işləri ilə məşğul olardılar.

Axırıncı çərşənbə günü gənclər bir yerə yığılıb keçmiş, köhnə qədim damlardan, möhkəm iplə, sicimlə, kəndirlə kiflən, yelləncək asardılar.

Yelləncək və kiflən iki qoldan ibarət olurdu. Yellənən oğlan və Bahar qız yaz haqqında nəğmələr, mahnilər oxuyardılar. Subay qızlar mis baydacaya su tökərdilər. 2 iynənin dəliyinə sap, pambıq salardılar. Üzük falına baxmaq üçün iyinələri suya atardılar. İynələr bir-birlərinə yaxın gələndə, qoşalaşanda, sevinərdilər ki, ürəyində nəzərdə tutduğu oğlanın da ona meyli vardır, birləşməsi evlənmək əlamətidir.

Qızlar duzlu könbə bişirərdilər, yeyərdilər, su

eşitdiyinə görə onlara minnətdarlıq edərdilər.

Od çərşənbəsində hər bir ailədə evin qarşısında tonqal yandırılırdı. Tonqalın başına toplananlar növbə ilə odun üstündən atdanardılar "Ağırlığım, bugurluğum odda yansın" deyərdilər.

Hər bir çərşənbə gününün axşamları ləziz, dadlı Bayram aşısı, plovu bişirilərdi. Maşlı, lobyalı, ərişdəli, səbzi, cüçəli aş, plov hazır olanda ailə üzvləri bir süfrə başına toplaşardılar, Bayram yeməyi yeyərdilər. Yaxın, əziz adamlara, qonşu-



içməzdilər ki, gecə yatanda yuxuda hansı oğlan ona su versə idi demək onların bir-birinə eşqməhəbbəti, meyili vardır.

Oğlanlar qonşu qapısına gedərdilər, astadan qapıları açardılar, papaq atardılar, sonra da qaçıb gizlənərdilər. Ev sahibi də hazırlanmış Bayram payından, sovqatından onların papağına pay qoyardı. Sevinə-sevinə papağı götürüb o biri qonşuya gedərdilər.

Qızlar ürəyində niyyət tutaraq qonşu qapısına qulaq falına gedərdilər. Pusardılar, evdəkilər həmişə Bayramda pis söz danışmadılar. Xoş sözlər eşidəndə sevinərdilər, qapını açıb yaxşı söz

lara pay aparıb verərdilər. Fəsəli, kətə (qutab), yayma, südlü aş bişirilərdi.

Bizim ellərdə kətəni, qutabı sacda bişirərdilər. Goy-goyərtidən, pendir-şordan özü də sacın tən yarısı boyda bişirərdilər. İndi küçələrdə kiçik ölçüb kətəyə rast gəlirik. Buna da qutab deyirlər.

Bayramqabağı ailədə, ailə üzvlərindən kimsə uzaqdadırsa, səfərdədirə, birinci həmin adam yad olunardı. Övladlar Bayram qabağı valideynlərinə, ata, anasına, qocalara baş çəkməyə gedərdilər, bu övladların müqəddəs borcudur. Bu ziyrət deməkdir, mütləq övladlar valideynlərini,

əzizlərini onların Bayramlarını təbrik etməlidirlər. Onda övladın işləri yaxşı gedər, deyirlər. Bu hamiya xoş təsir bağışlayardı.

Yumurta boyanardı. Yumurta "döyüşü" yarış mərasimi kimi təntənəli təşkil olunardı. Hər kəs bir səbət yumurta alıb, meydana yumurta döyüşdürmək üçün gələrdi. Yumurtalardan "qatar" düzəldilir, hər kəs bir ədəd yumurta götürərək, sı-nana qədər rəqiblə "döyüşə" başlayırdı. Axırda kimin əlində sağ yumurta qalsa idi, həmin adam "qalib" hesab olunardı və sinnmiş yumurtaları ud-muş hesab edilərək ona verilərdi. Xoruz döyüş-dürülməsi kimi maraqlı oyunlar mövcud idi. Bunun üçün qabaqcadan döyüşkən xoruzlar alardılar, bəsləyərdilər. Bayram günü meydana çıxar-dılan, aranı qızışdırılması üçün, xoruzun sahibi gizli olaraq xoruza ət yedizdirərdi. Xoruzların döyüşü zamanı kimin xoruzu qalib çıxsa idi, o qalib olaraq, məğlub olan xoruzu pay verərdi.

Bayram axşamına kimi, yaxın qohumlar da, qonşular da, gileyli, küsülü adamlar olsa idi, on-lar dərhal barışdırılardı. Küsülü adamlar barış-malı idilər, bayramda küsülü qalmaq olmazdı.

Novruz bayramı günü oğlanlar 2 dəstəyə bö-lünərək dairə - dairə döymə, toqqa dirəsi, ənzə-lixan-ənzəli, xoruz fit ver, yoldaş səni kim apar-di, çiling-ağac kimi oyunlar keçirilirdi.

Axırıncı çərşənbə və Novruz bayramı günü Keçəl və Kosanın məzəli oyunları, zarafatları adamların yaddasından silinməz iz buraxardı. At-macalı sözləri, Novruz bayramına və yaz fəslinə aid maraqlı söhbətləri, oxuduqları mahnılar yad-daqlan olardı.

*Novruz, Novruz baharı,
Güllər, güllər baharı,
Novruz gəlir, yaz gəlir,
Nəğmə gəlir, saz gəlir.*

*Bağçamızda gül olsun,
Gül olsun, bülbül olsun.
Bağçalarda gül olsun
Gül üstə bülbül olsun
Kimi nəğmələr oxunardı.*

Yuxarıda qeyd etdiyim kimi, evlərdə səməni göyərdərdilər, yumurta boyayardılar, bunlar da yazın gəlişinin əlamətlərindən biridir. Yumurta-

ların qırmızı rənglərlə boyanması günəşin rəm-zidir. Bu vaxt artıq günəş torpağı qızdırırdı, tə-biət canlanırdı.

*Gün çıx, gün çıx!
Köhlən atı min çıx.
Oğlun qayadan uçdu,
Qızın təndirə düşdü.*

*Keçəl qızı qoy evdə,
Saçlı qızı götür çıx.*

Novruz mərasimində çox məqamlar, nəğmə-lər, mahnilarda oxunur, vəsf olunardı. Lakin bunlardan çox az hissəsi gəlib bizə çatmışdır.

Bəzi yerlərdə, Novruz Bayramını həmçinin dini bayram kimi qələmə verənlər, axırda başa düşdülər ki, "Novruz"un dinlə heç bir əlaqəsi yoxdur. Bu bayram Azərbaycanın Milli bayramıdır, dövlət səviyyəsində hər il qeyd olunmaqdır.

Hər bir xalq öz adət-ənənəsi ilə tanınır. Belə də olmalıdır. Xalqımızın milli adətlərini nəyə görə unudmalıyıq? Onu yaşadıb, yeni nəsillərə çatdırımlıyıq. Novruz Bayramında bütün milli xüsusiyyətləri nəzərə alınmalıdır. Bayram tamaşaları təşkil olunmalı milli geyimlər, həmçinin milli musiqi alətlərində, zurna-balabanda, sazda və sair xalq mahnıları və muğamlar istifadə olunmalıdır.

Bayramın təntənəli və canlı keçməsi üçün Laçın rayonunda, kəndlərdə fəaliyyət göstərən mə-dəniyyət evlərinə, klublara, mağazalara, məktəblərə bu barədə göstərişlər verilirdi, bayrama ciddi hazırlıq işləri aparılırdı.

Xalqımızın adətlərini qoruyub saxlamaq hər birimizin borcudur. Xalqın adət-ənənəsini yaşatmaq, xalqın özünü yaşatmaq deməkdir.

Qeyd: Nemət Bəxtiyarın "Laçında qış nağılı" publisistik məqaləsi Mədəniyyət və Turizm nazirliyinin 2016-2017-ci illər üzrə yüksək bədii və sə-nətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri də-yərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə keçirdiyi "Qızıl Kəlmə" müsabi-qəsinə təqdim olunur.